

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ**

**BAKİ DÖVLƏT UNİVERSİTETİ**

**FİLOLOGİYA FAKÜLTƏSİ**

## **TƏLƏBƏ ELMİ BİRLİYİNİN ƏSASNAMƏSİ**

**Əsasnamə Filologiya fakültəsi Elmi Şurasının 15 fevral 2017-ci il tarixli 04 sayılı iclas protokolu ilə təsdiq edilmişdir.**

**Təsdiq edirəm: Fil.f.d. E.H.Məmmədov  
(Filologiya fakültəsinin dekani)**

**İmza: \_\_\_\_\_**

**Tarix: 15 fevral 2017-ci il**

## ÜMUMİ MÜDDƏALAR

1. Tələbə Elmi Birliyi (bundan sonra TEB) Filologiya fakültəsinin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrin elmi maraq və yaradıcılığına nəzarəti həyata keçirən, onların elmi fəaliyyətini stimullaşdıran seçkili orqandır.

2. TEB bakalvriat və magistrantları universitetin elmi və pedoqoji həyatında fəal iştirakını təmin etmək, istedadlı, bacarıqlı gəncləri üzə çıxarmaq, universitetin gələcəkdəki kadr potensialını möhkəmləndirmək məqsədilə fəaliyyət göstərir.

3. TEB fakültə rəhbərliyinə tabedir və fakültənin Elmi şurası qarşısında hesabat verir.

4. TEB öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, ali təhsil müəssisəsinin Nizamnaməsini və bu Əsasnaməni əldə rəhbər tutur.

## ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏR

1. TEB-in məqsədi fakültənin elmi həyatının dinamikliyini təmin etmək üçün elmi tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın təkmilləşdirilməsi, bakalavriat və magistrantların elmi tədqiqat fəaliyyətinin genişləndirilməsi və stimullaşdırılmasında fakültənin işinə kömək etməkdir.

2. TEB tələbələri elmi yaradıcılığa cəlb etməklə və ya onların elmi fəaliyyətini stimullaşdırmaqla universitetin elmi həyatındakı aktivliyini təmin etməlidir.

3. TEB tələbələr arasında elmi yaradıcılığın ayrı-ayrı formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılması üçün köməklik göstərməlidir.

4. TEB tələbələrin tədqiqatçılıq fəaliyyətinə istiqamət verməklə onlarda seçdikləri peşəyə yaradıcı münasibət formalaşdırmalıdır.

5. TEB fakültənin istedadlı gənclərinin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işlərə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb olunmasını təmin etməlidir.

6. TEB tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanmasına yardım etməlidir.

7. TEB fakültə tələbələrinin elmi konfranslarda iştirakını təmin etməli, bu barədə mütəmadi olaraq təbliğat işləri aparmalıdır.

8. TEB tələbələrin müxtəlif elmi seminarlarda, tədbirlərdə iştirakını təşkil etməlidir.

9. TEB digər ali məktəblərin elmi təşkilatları ilə əlaqələrin qurulmasında yaxından iştirak etməlidir.

10. TEB fakültə tələbələrinin elmi nailiyyətlərinin işıqlandırılması və təbliğatını həyata keçirməlidir.

### **TƏLƏBƏ ELMİ BİRLİYİNİN STRUKTURU**

1. TEB-ə seçki hər yeni tədris ilinin başlandığı gündən iki ay müddətində aparılmalı və fakültədə (əyani və qiyabi formada) bütün təhsil alanların seçkidə iştirak etmək hüququ sərbəstdir.

2. TEB-in tərkibi universitet və fakültə rəhbərliyinin, o cümlədən bakalavriat və magistrantların iştirakı əsasında ilk iclasda müəyyənləşdirilir.

3. TEB-in tərkibinin müəyyən olunması iclasda iştirak edən tələbələrin könüllü olaraq namizədliklərini irəli sürməsi və səsvermə yolu ilə müəyyənləşir.

4. TEB sədri vəzifəsinə fakültənin elmi həyatı ilə sıx bağlı olan, aktiv elmi fəaliyyət göstərən ən aşağısı magistratura pilləsinin tələbələri və fakültənin gənc əməkdaşları namizəd ola bilər.

5. TEB üzvlüyünə seçilmiş tələbələr birliyin idarə heyətini öz aralarında müstəqil səsvermə yolu ilə formalaşdırırlar. TEB-in tərkibi **şura sədri, şuranın baş koordinatoru (birinci müavin), təhsil pillələri üzrə iki müavin (koordinatorlar), komitə (və ya bölmə) rəhbərləri, katib**, eləcə də **daimi və fəxri üzvlərdən** ibarətdir.

6. TEB-in idarə heyəti aşağıdakı kimidir:

I. Tələbə Elmi Birliyinin sədri.

TEB sədrinin müavinləri:

II. TEB sədrinin birinci müavini (birliyin baş koordinatoru)

III. Bakalavriatların elmi fəaliyyətinə nəzarətin təşkili üzrə müavin (birliyin koordinatoru).

IV. Magistrantların elmi fəaliyyətinə nəzarətin təşkili üzrə müavin (birliyin koordinator).

TEB-in müvafiq məsələlər üzrə komitə (və ya bölmə) rəhbərləri:

V. İdeya və layihələndirmə komitəsinin rəhbəri

VI. Təşkilati işlər üzrə komitə rəhbəri

VII. Mətbuat-informasiya komitəsinin rəhbəri

VIII. Əlaqələndirmə komitəsinin rəhbəri

IX. Elmin təbliği və fəaliyyətin qiymətləndirilməsi üzrə komitə rəhbəri

X. TEB-in katibi

7. TEB-in idarə heyətinin sayı 10 (on) nəfərdən çox olmamalıdır.

8. TEB öz elmi şurasının iclaslarında daimi üzvlərin qəbulu ilə yanaşı, fakültənin tanınmış alimlərini, təcrübəli gənc tədqiqatçılarını fəxri üzvlüyə qəbul etmək haqqında qərar qəbul edə bilər.

9. Fəxri üzvlər TEB-in fəaliyyətini gücləndirən tövsiyələr, məsləhətlər verir, birliyin reallaşdırdığı tədbirlərdə köməklik göstərir.

10. TEB-ə üzv olan tələbələr müvafiq komitələr üzrə fəaliyyətə cəlb olunurlar. Komitələrin sayı, üzvləri və fəaliyyət istiqaməti birliyin fəaliyyət perspektivinə uyğun təşkil edilir.

11. TEB üzvləri ali təhsil aldıkları müddətdə müvəffəqiyyət göstəricilərinə görə fərqlənən, təcrübəli, təşəbbüskar və rəhbərliyin rəğbətini qazanmış gənclərdən ibarət olmalıdır.

## **TƏLƏBƏ ELMİ BİRLİYİNİN İŞİNİN TƏŞKİLİ**

1. TEB-in ali orqanı **elmi şuradır**. TEB-in yaradılması və yenidən təşkili birliyin elmi şurasının qərarı əsasında həyata keçirilir.

2. TEB üzvləri elmi şuranın iclaslarında öz tədbirlər planını müəyyənləşdirir və tələbələrin iştirakı ilə onları reallaşdırır.

3. İclaslarda TEB üzvləri ilə yanaşı, idarə heyətinin tövsiyəsi ilə fakültənin əməkdaşlarının və tələbələrinin də könüllü şəkildə iştirakı mümkündür.

4. TEB-in fəaliyyətinə fakültə rəhbərliyi nəzarət edir. TEB-in tədbirlər planı fakültə dekanının icazəsi ilə reallaşdırılır.

5. TEB-in fəaliyyət istiqaməti təşkil olunan icaslarda və fakültə dekanının göstərişi əsasında müəyyənləşir. Həyata keçirilən tədbirlər planı ilk növbədə fakültənin elmi-pedaqoji fəaliyyətini genişləndirməyə və tələbələrin öz perspektivlərini reallaşdırmasına xidmət edir.

6. TEB-də fəaliyyət göstərən komitələr müvafiq istiqamətlər üzrə tədbirlər hazırlayır və burada tələbələrin iştirakını təmin edir.

7. TEB üzvlərinin təşəbbüsü ilə elmi konfranslar, seminarlar, disput-klublar və digər tədbirlər təşkil edilir. Birlik ölkədaxili elmi tədbirlərdə tələbələrin iştirakını təmin edir. Həmçinin TEB üzvləri rəhbərliyin göstərişi ilə universiteti müxtəlif respublika və beynəlxalq səviyyəli elmi tədbirlərdə təmsil edirlər.

8. TEB vasitəsilə reallaşan tədbirlərdə tələbələr uğurlar əldə etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirirlər.

9. İdarə heyətinə seçilənlər üçün birliyin üzvü olmasını bildirən vəsiqələrin tərtibi elmi şuranın qərarı əsasında müəyyənləşir.

10. TEB-in plenar iclasının qərarları gizli və ya açıq səsvermə yolu ilə iştirakçıların səs çoxluğu əsasında qəbul edilir.

11. TEB müstəqil özünüidarə orqanı kimi müvafiq “Əsasnamə” əsasında fəaliyyət göstərir.

### **TEB ÜZVLƏRİNİN HÜQUQLARI**

1. TEB üzvlərinin hüquqları fakültə rəhbərliyi tərəfindən qorunur.

2. TEB üzvləri müstəqil şəkildə toplaşa və iclaslar təşkil edə bilər.

3. TEB üzvləri dərindən ictimai əsaslarla fəaliyyət göstərir.

4. TEB-in fəaliyyəti tələbələrin dərslər prosesinə mane olmamalıdır.

5. TEB üzvləri müstəsna hallarda və dekanın icazəsi ilə dərslər prosesində elmi təbliğat işləri apara və tələbələrə məlumatlandırma bilər.

6. Fakültənin elmi həyatının canlandırılması üçün TEB üzvləri dekanın nəzarəti ilə müstəqil şəkildə elmi təbliğat işləri apı bilə.

7. TEB-in fəaliyyətinə maneə yaradılması, onun üzvlərinə qarşı təbliğat aparılması, hər hansı bir təzyiq göstərilməsi, onların işinə əsassız və yersiz müdaxilələr edilməsi yolverilməzdir. Bu kimi neqativ hallarla bağlı TEB üzvləri öz elmi şuralarının iclaslarında məsələ qaldırmaq və qərarlar qəbul etmək hüququna malikdir. Həmin qərarlar dekanın tövsiyəsi və tapşırığı əsasında icra oluna bilə.

8. TEB öz fəaliyyəti üçün maliyyə məsələlərini üzvlərin və fakültə rəhbərliyinin, o cümlədən tələbələrin könüllü təşəbbüsləri ilə həll edə bilə. Həmçinin TEB öz büdcəsini müəyyən qrant layihələr, müsabiqələr, eləcə də müxtəlif özəl müəssisələrlə aparılmış danışıqlar əsasında sponsorluq vasitəsilə - himayədar tapmaqla da formalaşdıra bilə.

### **TEB-in idarə heyətinin vəzifələrinə dair məlumatlar**

#### *TEB sədrinin vəzifələri:*

1. Tələbə Elmi Birliyinə rəhbərlik etmək;
2. Müvafiq qaydada birliyin iclaslarını çağırmaq;
3. Birliyin verdiyi qərarları müzakirə əsasında təsdiq və ya ləğv etmək;
4. TEB üzvlərinin fəaliyyətinə nəzarət etmək;
5. Birlik daxilində nizam-intizamı təmin etmək;
6. Universitet və fakültə rəhbərliyinin göstərişlərini tələbələrə çatdırmaq;
7. TEB-in tədbirlər planı barəsində fakültə rəhbərliyini vaxtaşırı məlumatlandırmaq.

#### *Müavinlərin vəzifələri:*

1. Müavinlər TEB sədrindən sonra şuranın üzvlərinə və fəaliyyətinə, ümumiyyətlə, birliyə cavabdeh ikinci səlahiyyətli şəxslərdir.
2. TEB-sədrinin birinci müavini birliyin baş koordinatorudur.
3. Baş koordinator sədrdən sonra birliyin idarə olunmasına nəzarət edən ikinci mühüm səlahiyyətli şəxsdir. Sədrdən sonra bütün üzvlər ona tabedir.

4. Baş koordinator TEB sədri qarşısında hesabat verir.
5. Digər iki müavin - koordinatorlar: biri bakalavriatların, digəri isə magistrantların elmi fəaliyyət və yaradıcılıqlarına nəzarət edir, onlarla mütəmadi şəkildə maraqlanır.
6. TEB sədri bu və ya digər səbəbdən olmadıqda müavinlər onun səlahiyyətlərini müvəqqəti icra edir.
7. Müvafiq qaydada TEB sədrinin tapşırıqlarına əməl etməli və göstərişlərini tələbələrə çatdırmalıdır.
8. Keçiriləcək iclaslar barədə birlik üzvlərini məlumatlandırmalıdır.
9. TEB sədrinin icazəsi olmadan birlik üzvlərinə göstərişlər verə bilməz.

#### *Komitə rəhbərlərinin vəzifələri*

1. Fakültənin elmi həyatını canlandıracaq ideyalar vermək, təkliflər hazırlamaq və layihələr təqdim etmək;
2. Elmi tədbirlərin (elmi konfrans, debatların, simpoziumların və s.) təşkilinə, gedişatına nəzarət etmək, habelə tələbələrin bu tədbirlərdə iştirakını təmin etmək;
3. Tələbələrin elmi işlərinə və fəaliyyətlərinə aid prosesləri izləmək;
4. Qış və yay imtahan sessiyalarının nəticələrinə əsasən tələbələrin müvəffəqiyyət göstəriciləri ilə maraqlanmaq;
5. TEB-in fəaliyyətini mətbuat-informasiya vasitələrində işıqlandırmaq;
6. Müəllim və tələbələr arasında elmi münasibətləri canlandırmaq, tələbələrə müəyyən istiqamətlər üzrə elmi rəhbərlər təyin etməyə vasitəçi olmaq;
7. Digər ali təhsil müəssisələri ilə elmi əlaqələrin genişlənməsi və möhkəmlənməsinə çalışmaq;
8. TEB-in katibi birliyin elmi şurasının iclaslarının protokolunu tərtib etməli, birliyə aid sənədlərin qorunmasına nəzarət etməlidir.

# “ƏSASNAMƏ”YƏ ƏLAVƏ


## Tələbə Elmi Birliyinin idarə heyəti və üzvlərinin qrafiki

Sıra №	Ad, soyad və ata adı	Vəzifəsi (təhsili, qrupu)	Əlaqə vasitələri (tel., imeyl)	Qeyd üçün
<b>İ d a r ə h e y ə t i</b>				
<b>Birliyin sədri</b>				
1.				
<b>Birliyin baş koordinatoru (sədrin birinci müavini)</b>				
2.				
<b>TEB sədrinin bakalavriatların elmi fəaliyyətinə nəzarətin təşkili üzrə müavini (koordinator)</b>				
3.				
<b>TEB sədrinin magistrantların elmi fəaliyyətinə nəzarətin təşkili üzrə müavini (koordinator)</b>				
4.				
<b>İdeya və layihələndirmə komitəsinin rəhbəri</b>				
5.				
<b>Təşkilati işlər üzrə komitə rəhbəri</b>				
6.				
<b>Mətbuat-informasiya komitəsinin rəhbəri</b>				
7.				
<b>Əlaqələndirmə komitəsinin rəhbəri</b>				
8.				
<b>Elmin təbliği və fəaliyyətin qiymətləndirilməsi üzrə komitə rəhbəri</b>				
9.				
<b>Birliyin katibi</b>				
10.				
<b>Üzvlər</b>				

## İş planının qrafiki (nümunə üçün)

Sıra № si	Görüləcək işlərin qısa məzmunu	İcra müddəti	İcraya məsul şəxs
1.	2.	3.	4.
1.			
2.			
3.			
4.			

Tələbə Elmi Birliyinin sədri:



Pərvin Eyvaz oğlu Eyvazov

“Türkoloji araşdırmalar” ETL-in  
kiçik elmi işçisi

14 fevral 2017-ci il